

Azərbaycan Respublikasının
Auditorlar Palatası sədrinin
2020-ci il 15 aprel tarixli 1/12 nömrəli
sərəncamı ilə təsdiq edilmişdir

Pandemiyaya qarşı mübarizə və onun nəticələrinin aradan qaldırılmasına
dair Azərbaycan Respublikası Auditorlar Palatasının
Tədbirlər Planı

Sıra №-si	Tədbirin adı	İcra müddətləri	Məsul şəxslər
1.	Təsərrüfat subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilmə dövrünün karantin müddətinə təsadüf etdiyini nəzərə alaraq Auditorlar Palatasının üzvü olan auditor təşkilatlarının rəhbərlərinin və onların zəruri hesab etdikləri məhdud sayda əməkdaşlarının və sərbəst auditorların hərəkətlərinə dair alınmış icazələrin tanınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargaha müraciətin hazırlanıb göndərilməsi	15 aprel 2020	S.Gülməmmədov F.Qarayev V.Rəhimov
2.	Audit sifarişçisinin fəaliyyətinin fasiləsizliyinin qeyri-müəyyənliyi barədə müvafiq mülahizənin olduğu auditor hesabatının (rəyinin) nümunəvi formasının hazırlanması və auditorlara göndərilməsi	15 aprel 2020	N.Talıbov V.Cavadov Q.Əhmədov
3.	Auditorlar Palatasının internet saytında "COVID-19" bölməsinin yaradılması və mütəmadi yenilənməsi	15 aprel 2020	S.Gülməmmədov Q.Əhmədov İşçi Qərargahın üzvləri
4.	"COVID-19" ilə əlaqədar pandemiyanın nəticələrini nəzərə alaraq auditin keyfiyyətini artırmaq məqsədilə pulsuz vebinarların keçirilməsi	Hər həftə və zəruri hallarda	S.Gülməmmədov N.Talıbov F.Qarayev Q.Əhmədov V.Cavadov
5.	"COVID-19" ilə əlaqədar hər həftə keçirilən vebinarların nəticələrinə dair auditorlardan daxil olmuş təklif və tövsiyələrin operativ olaraq araşdırılması və 2 gün ərzində müvafiq tədbirlərin görülməsi	Daxil olmuş təklif və tövsiyələrdən sonra 2 gün ərzində	S.Gülməmmədov İşçi Qərargahın üzvləri
6.	Auditorları distant fəaliyyətə yönəltmək məqsədilə Auditorlar Palatasının rəsmi internet sahifəsində maarifləndirici materialların yerləşdirilməsi	"COVID-19" ilə əlaqədar xüsusi rejim dövründə - Mütəmadi	N.Talıbov Q.Əhmədov F.Qarayev
7.	Auditorlara hər zaman dəstək olmaq məqsədilə Palatanın İşçi Qərargahının işinin iş günləri saat 9:00-dan 18:00-dək distant təşkili	"COVID-19" ilə əlaqədar xüsusi rejim dövründə	S.Gülməmmədov Q.Əhmədov F.Qarayev İşçi Qərargahın üzvləri

8.	Auditorlar Palatası, auditor təşkilatları və sərbəst auditorlar tərəfindən "COVID-19" fonduna maddi dəstəyin göstərilməsinin genişləndirilməsi	"COVID-19" ilə əlaqədar xüsusi rejim dövründə	Rəhbərlik və Auditorlar Palatasının üzvləri
9.	"COVID-19"un təsiri ilə bağlı Auditorlar Palatasının üzvləri arasında distant sorğunun keçirilməsi	25 Aprel 2020	N.Talıbov E.Behbudova Q.Əhmədov F.Qarayev V.Cavadov
10.	"COVID-19" ilə əlaqədar maliyyə zərərinə məruz qalmış auditor təşkilatlarına və sərbəst auditorlara, habelə Auditorlar Palatasına dəyən zərərin qarşılınması məqsədilə aidiyyəti qurumlara müraciətlərin hazırlanması və göndərilməsi	Aprel 2020-ci il üçüncü on günlük	S.Gülməmmədov V.Rəhimov Z.Hüseynov
11.	Pandemiya şəraitində və onun nəticələri ilə əlaqədar yeni dövrün tələbləri nəzərə alınmaqla auditorların ixtisasartırma kurslarının tədris proqramlarının təkmilləşdirilməsi	Aprel – May 2020	E.Behbudova N.Talıbov
12.	Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsinin 2020-ci il 01 iyul tarixinə qədər dayandırılması (Sifarişçilərdən və səlahiyyətli dövlət orqanlarından daxil olan müraciətlər əsasında monitorinqlər istisna olmaqla)	01 iyul 2020	S.Gülməmmədov V.Kərimov Y.Namazəliyev
13.	Fəaliyyətində yuxarı riskli hallar müşahidə olunan auditor təşkilatlarının və sərbəst auditorların müəyyən olunması	May-İyun	S.Gülməmmədov V.Kərimov V.Cavadov Y.Namazəliyev
14.	Yuxarı riskli auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinə dair monitorinqin distant qaydada həyata keçirilməsi	01 iyul 2020-ci ildən başlayaraq	S.Gülməmmədov V.Kərimov Y.Namazəliyev Komitənin müfəttişləri
15.	"COVID-19"la bağlı aşağıdakı internet resurslarından pulsuz istifadə imkanı verən beynəlxalq təşkilatlar barəsində auditorların məlumatlandırılması və həmin resurslardan pulsuz istifadə etməklə beynəlxalq audit təcrübəsindən faydalanmasının təşkili (materiallar əlavə olunur) https://www.accountingtoday.com/list/tech-and-tax-companies-provide-free-services-during-coronavirus-pandemic	"COVID-19" ilə əlaqədar xüsusi rejim dövründə	Q.Əhmədov N.Talıbov V.Cavadov F.Qarayev
16.	Auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinin karantin dövründə yol verilən səviyyədə yumşaldılmasına dair təkliflərin verilməsi	23 aprel 2020	V.Rəhimov V.Cavadov

17.	Auditor təşkilatlarına və sərbəst auditorlara dəstək göstərmək məqsədilə, onların təqdim etdiyi elanların pulsuz Auditorlar Palatasının rəsmi internet səhifəsində yerləşdirilməsi	“COVID-19” ilə əlaqədar xüsusi rejim dövründə	V.Cavadov F.Qarayev
18.	Palata üzvləri ilə razılaşdırılmaqla auditorların ixtisasartırma kurslarının distant üsulla keçirilməsinin təşkili	Sentyabr – Oktyabr 2020	E.Behbudova Q.Əhmədov Auditorların ixtisasartırması və peşə təhsili üzrə komitə
19.	Auditor xidməti bazarı haqqında informasiya bazasının çevikliyinə və keyfiyyətinə yüksəldilməsi	“COVID-19” ilə əlaqədar xüsusi rejim dövründə	V.Cavadov Q.Əhmədov
20.	Auditor təşkilatlarının və sərbəst auditorların sifarişçi qurumlarının audit komitələri ilə qarşılıqlı əlaqələrinin distant təşkili və genişləndirilməsi	“COVID-19” ilə əlaqədar xüsusi rejim dövründə	V.Cavadov, Q.Əhmədov, Auditorlar Palatasının üzvləri
21.	Pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla audite dair normativ-hüquqi sənədlərdə mövcud metodiki bazanın təkmilləşdirilməsi	“COVID-19” ilə əlaqədar xüsusi rejim dövründə	M.Abbasov N.Talıbov Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitə
22.	Auditorlar Palatasının üzvləri tərəfindən Auditorların Müstəqillik Qaydalarına və Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə riayət edilməsinin aktuallığının artırılması	“COVID-19” ilə əlaqədar xüsusi rejim dövründə	M.Abbasov, Şəffaflığın təminatı, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitə, Etika, mübahisələr və intizam komissiyası
23.	Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası hazırlanarkən (2021-2030-cu illər üzrə) yeni dövrün çağırışlarının təmin edilməsi	01 iyul 2020	Q.Bayramov, İşçi qrupu
24.	“COVID-19” ilə əlaqədar maliyyə zərərinə məruz qalmış Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarına və sərbəst auditorlara üzvlük haqqının 2020-ci il 01 avqust tarixinə qədər ödənilməsinə güzəşt edilməsi	01 avqust 2020	S.Gülməmmədov V.Rəhimov
25.	Sahibkarlıq subyektlərinin bütün növ əməliyyatlarının (bank transaksiyalarının, təsərrüfat, idxal-ixrac, alqı-satqı və digər) onlayn toplandığı və bütün aidiyyəti tərəflərin əlçatanlığı təmin olunduğu vergi, maliyyə və digər hesabatların tərtibinə imkan verən şəffaf (vahid) bazanın yaradılması barədə müvafiq qurumlara təkliflərin hazırlanıb göndərilməsi	İl ərzində	N.Talıbov A.Səfərova V.Rəhmov Q.Əhmədov